

Nokia 7070 prism İstifadəçi bələdçisi

9209110

Məsələ 1

UYĞUNLUQ BƏYANNAMƏSİ

CE 0434

Bununla, NOKIA KÖRPORASIYASI bildirir ki, bu RH-116 məhsulu 1999/5/EC Direktivinin mühüm tələbləri və digər müvafiq müddəaları ilə uyğunluq təşkil edir. Uyğunluq Bəyannaməsinin surəti http://www.nokia.com/phones/declaration_of_conformity/ internet sahifəsindən əldə edilə bilər.

© 2008 Nokia. Bütün hüquqlar qorunur

Nokia, Nokia Connecting People və Navi NOKIA Korporasiyasının qeydiyyatda alınmış əmtəə nişanlarıdır. Nokia tunc Nokia Korporasiyasının səs nişanıdır. Bu sənəddə qeyd edilən digər məhsulların və ya şirkətlərin adları onların müvafiq sahiblərinin əmtəə nişanları ola bilər.

Bu sənəddə göstərilən məlumatın Nokia şirkətinin əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə müəyyən bir qismi və ya tam təkrar ifadə edilməsi, köçürülməsi, yayılması və ya saxlanılması qadağan edilir.

US Patent No 5818437 and other pending patents. T9 text input software Copyright © 1997-2008. Tegic Communications, Inc. All rights reserved.



Includes RSA BSAFE cryptographic or security protocol software from RSA Security.



Java and all Java-based marks are trademarks or registered trademarks of Sun Microsystems, Inc.

This product is licensed under the MPEG-4 Visual Patent Portfolio License (i) for personal and noncommercial use in connection with information which has been encoded in compliance with the MPEG-4 Visual Standard by a consumer engaged in a personal and noncommercial activity and (ii) for use in connection with MPEG-4 video provided by a licensed video provider. No license is granted or shall be implied for any other use. Additional information, including that related to promotional, internal, and commercial uses, may be obtained from MPEG LA, LLC. See <http://www.mpegla.com>.

Bu məhsul (i) Fərdi və qeyri-ticarəti fəaliyyətlə məşğul olan istehlakçı tərəfindən MPEG-4 Visual Standartına uyğun şəkildə şifrələnən məlumatın fərdi və qeyri-ticarəti istifadəsi üçün və (ii) lisenziyalasdırılmış video təminatçısı tərəfindən təmin edilən MPEG-4 videosunun istifadəsi üçün MPEG-4 Visual Patent Portfolio Lisenziyası ilə təmin olunub. Başqa məqsədlə istifadə olunması üçün heç bir əlavə lisenziya verilmir və ya nəzərdə tutulmayacaqdır. Köməkçi, daxili və kommersiya istifadəsi ilə əlaqədar olan əlavə məlumat MPEG LA, LLC-dən əldə edilə bilər. See <http://www.mpegla.com>.

Nokia sabit inkişaf strategiyasını tətbiq edir. Nokia bu sənəddə göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək hüququna malikdir.

MÜVAFIQ QANUNVERİCİLİKDƏ İCAZƏ VERİLƏN MAKSİMUM DƏRƏCƏYƏ ƏSASƏN NOKIA, YA DA ONUN HƏR-HANSI BİR ŞƏHADƏTNAMƏ VERƏN MÜƏSSISƏSİ HƏR-HANSI MƏLUMATIN, GƏLİRİN İTMƏSİ VƏ YA HƏR-HANSI XÜSUSİ, TƏSADÜFİ, ƏHƏMİYYƏTLİ, VƏ YA DOLAYI YOLLA VURULAN ZİYANLARA GÖRƏ HEÇ BİR MƏSULİYYƏT DAŞIMIR.

BU SƏNƏDİN MƏTNİ "OLDUĞU KİMİ" TƏQDİM EDİLİR. MÜVAFIQ QANUNVERİCİLİYİN TƏLƏBLƏRİ İSTİSNA OLMAQLA, BU SƏNƏDİN DƏQİQLİYİ, ETİBARLILIĞI VƏ YA MƏTNİNƏ DAİR HEÇ BİR BİRBAŞA VƏ YA ƏLAQƏLƏNDİRİLMİŞ ZƏMANƏT, O CÜMLƏDƏN (LAKIN BUNUNLA MƏHDUDLAŞDIRILMADAN) ƏMTƏƏ VƏZİYYƏTİ VƏ XÜSUSİ MƏQSƏDLƏR ÜÇÜN YARARLIĞINA DAİR ƏLAQƏLƏNDİRİLMİŞ ZƏMANƏT VERİLMİR. NOKIA İSTƏNİLƏN VAXT BU SƏNƏDİN ƏVVƏLCƏDƏN XƏBƏRDARLIQ ETMƏDƏN DƏYİŞDİRİLMƏSİ VƏ YA İSTİFADƏDƏN ÇIXARILMASI HÜQUQUNA MALİKDIR.

Müəyyən məhsulların və bu məhsullar üçün olan proqramlar və xidmətlərin mövcudluğu regiondan asılı olaraq fərqlənə bilər. Xahiş olunur ki, telefonun dil seçimlərinin təfəsilatı və imkanları ilə bağlı öz NOKIA dilerinizə müraciət edəsiniz

İxracə nəzarət

Bu cihazda ABŞ və digər ölkələrdən qanun və qaydaları ixrac etmək üçün əşya, hər-hansı bir texnologiya, və ya kompüter proqramı ola bilər. Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir.

Sizin cihazınızla birgə verilən üçüncü tərəfin proqramları ola bilsin ki, Nokia ilə heç bir əlaqəsi və ya ona aidiyyəti olmayan şəxslər ya da müəssisələr tərəfindən istehsal olunublar. Nokia üçüncü şəxslərin proqramları ilə bağlı müəlliflik hüquqlarına və ya əqli mülkiyyət hüquqlarına malik deyil. Bununla bağlı olaraq Nokia bu proqramların son istehlakçı dəstəyi, proqramların funksiyaları və ya onların daşdığı məlumat ilə bağlı heç bir məsuliyyət daşımır. Bu üçüncü tərəf proqramlarla bağlı Nokia zəmanət vermir.

SİZ QƏBUL EDİRSİNİZ Kİ, PROQRAMLAR OLDUĞU KİMİ BİRBAŞA VƏ YA İCBARİ ZƏMANƏTSİZ VƏ TƏTBİQ EDİLƏN QANUNVERİCİLİYİN YOL VERDİYİ MAKSİMUM DƏRƏCƏDƏ TƏMİN EDİLİR. NOKIA ŞİRKƏTİ VƏ ONUN AFFILIYATLARI HEÇ BİR TƏSDİQ VƏ YA BİRBAŞA YAXUD İCBARİ ZƏMANƏT VERMİR, O CÜMLƏDƏN PROQRAMIN ADI, SATIŞ VƏ YA MÜƏYYƏN MƏQSƏD ÜÇÜN YARARLIĞINA VƏ YA PROQRAMIN ÜÇÜNCÜ ŞƏXSLƏRİN PATENT, MÜƏLLİFLİK, ƏMTƏƏ NİŞANLARI İLƏ BAĞLI VƏ DİGƏR HÜQUQLARININ POZULMAYACAĞINA DAİR ZƏMANƏT VERMİR.

9209110/Məsələ 1

Mündəricat

Sizin təhlükəsizliyiniz üçün6

1. Ümumi məlumat.....7

Sizin cihaz haqqında.....	7
Şəbəkə xidmətləri.....	7
Aksesuarlar.....	7
Giriş kodları.....	8
Nokia dəstək.....	8

2. Cihazın işəsalınması.....8

SIM kartı və batardır.....	8
Batareyanın doldurulması.....	9
Antena.....	9
Düymələr və hissələr.....	10
Telefonu yandır və söndür.....	10
Gözləmə rejimi.....	10
Klaviatura kilidi (düymə qoruyucusu).....	11
SIM kartsız işləyir.....	11

3. Zənglər.....11

Zəng etmək və zəngə cavab vermək.....	11
Səsucaldan.....	11
Qısa zəng yolları.....	12

4. Mətn yaz.....12

Mətn rejimləri.....	12
Ənənəvi mətn daxil etmə.....	12
Proqnoz mətn daxil etməsi.....	12

5. Menyularda əməliyyatlar keçirin.....13

6. Mesaj xidmətləri.....13

Mətn və multimedia mesajları.....	13
Mətn mesajları.....	13
Multimediya mesajları və multimedia plyus mesajları.....	14
Mətn və ya multimedia mesajı yarat.....	14
Elektron poçt.....	14

E-poçt qurma köməkçi proqramı.....	15
Elektron poçt yaz və göndər.....	15
Elektron poçt yüklənişi.....	15
Fləş mesajı.....	15
Nokia Xpress audio mesajları.....	15
Cəld mesajlaşma.....	16
Səs mesajları.....	16
Mesaj parametrləri.....	16

7. Kontaktlar.....16

8. Zəng qeydiyyatı17

9. Parametrlər.....17

Rejimlər.....	17
Melodiyalar.....	18
Ekran.....	18
Tarix və vaxt.....	18
Sürətli düymələr.....	18
Əlaqə.....	18
Paket məlumatı.....	19
Məlumat ötürülməsi.....	19
Zənglər və telefon.....	19
Aksesuarlar.....	19
Konfigurasiya.....	20
Zavod parametrlərini bərpa et.....	20

10. Operator menyusu.....20

11. Qalereya.....20

12. Media.....21

Səsyazan.....	21
---------------	----

13. Proqramlar.....21

14. Gündəlik.....22

Zəngli saat.....	22
Təqvim və işlər siyahısı.....	22

15. Internet22

Xidmətə qoşul.....	23
--------------------	----

Görünüş parametrləri.....	23
Keş yaddaş.....	23
Gələn xidmət məktubların qutusu.....	24
Brauzer təhlükəsizliyi.....	24

16. SİM xidmətləri.....24

17. Batareya haqqında məlumat.....24

Batareyanın doldurulması və boşaldılması.....	24
Nokia batareyasının identifikasiyası qaydaları.....	25
Orijinal holoqram.....	26
Batareyanız orijinal deyilsə?.....	26

Qoruma və texniki xidmət.....27

Tullanma.....	28
---------------	----

Təhlükəsizliklə bağlı əlavə məlumat.....28

Kiçik uşaqlar.....	28
İş mühiti.....	28
Tibbi cihazlar.....	28
İmplantasiya edilmiş tibbi cihazlar.....	29
Eşitmə cihazları.....	29
Avtomobillər.....	29
Potensial partlayıcı mühit.....	30
Təcili yardım zəngləri.....	30
SERTİFİKATLAŞDIRMA MƏLUMATI (XAD).....	30

İndeks.....32

Sizin təhlükəsizliyiniz üçün

Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər. Daha ətraflı məlumat üçün istifadəçinin təlimatının tam mətnini oxuyun.



TƏHLÜKƏSİZLİKLƏ İŞƏ SALINMASI

Simsiz telefonların istifadəsi qadağan edildiyi yerlərdə və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilərsə, telefonu işə salmayın.



İLK NÖVBƏDƏ YOL TƏHLÜKƏSİZLİYİ QAYDALARI RIAYƏT OLUNMALIDIR

Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.



MANEƏ

Bütün simsiz telefonlar maneələrə həssas ola bilər və bu onların iş keyfiyyətlərinə təsir göstərə bilər.



XƏSTƏXANALARDA TELEFONU SÖNDÜRÜN

Bütün məhdudiyyətlərə riayət edin. Telefonu tibb avadanlığının yanında söndürün.



TƏYYARƏDƏ SÖNDÜRÜN

Bütün məhdudiyyətləri izləyin. Simsiz cihazlar təyyarələrdə müdaxilələrə səbəb ola bilər.



YANACAQ DOLDURARKƏN TELEFONU SÖNDÜRÜN

Telefonu yanacaq doldurma stansiyalarında istifadə etməyin. Telefonu yanacaq və kimyəvi maddələrin yanında istifadə etməyin.



PARTLAYIŞ İŞLƏRİ APARILARKƏN TELEFONU İSTİFADƏ ETMƏYİN

Bütün məhdudiyyətlərə riayət edin. Partlayış prosesi zamanı telefonu istifadə etməyin.



KEYFİYYƏTLİ XİDMƏT

Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məsulu quraşıdır və ya təmir edə bilər.



AKSESUARLAR

Yalnız təsdiq edilmiş aksesuar və batareyaları istifadə edin. Uyğun olmayan məhsullara qoşulmayın.



SUYA DAVAMLILIQ

Sizin telefon suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.

1. Ümumi məlumat

Sizin cihaz haqqında

Bu təlimatda təsvir edilmiş simsiz cihaz GSM 900 və 1800 şəbəkələrində istifadə üçün təsdiq edilmişdir. Şəbəkələr barədə daha ətraflı məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.

Bu cihazdakı funksiyalardan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin.

Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin, zəng signalları melodiylarının və digər məzmunlu funksiyaların surətinin çıxarılmasına, dəyişdirilməsinə və ya köçürülməsinə mane ola bilər.



Xəbərdarlıq: Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının istifadəsi üçün telefon işə salınmalıdır. Simsiz cihaz maneə və ya təhlükə törədə biləcəyi yerlərdə telefonu işə salmayın.

Şəbəkə xidmətləri

Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız var.

Xüsusiyyətlərin çoxu xüsusi şəbəkə xüsusiyyətləri tələb edir. Bu xüsusiyyətlər bütün şəbəkələrdə mövcud olmur; digər şəbəkələr tələb edə bilər ki, şəbəkə xidmətlərini istifadə etməzdən əvvəl siz xidmət təminatçınız ilə xüsusi razılaşmalar edəsiniz. Sizin xidmət təminatçınız sizə təlimatları verə və hansı qiymətlərin tətbiq ediləcəyini izah edə bilər. Bəzi şəbəkələrin sizin şəbəkə xidmətlərindən necə istifadə etməyinizə təsir edə biləcək məhdudiyyətləri ola bilər. Nümunə üçün, bəzi şəbəkələr bütün dillərdən asılı işarələr və xidmətləri dəstəkləməyə bilər.

Sizin xidmət təminatçınız istəyə bilər ki, sizin cihazda müəyyən xüsusiyyətlər aktiv edilməsin və ya işləməsi dayandırılınsın. Belə olduqda, bu xüsusiyyətlər sizin cihazın menyusunda görünməyəcəkdir. Sizin cihazın həmçinin xüsusi konfigurasiyası ola bilər, məsələn menyu adlarında, menyu sırasında və işarələrdə dəyişikliklər. Əlavə məlumat üçün xidmət təminatçınız ilə əlaqə saxlayın.

Aksesuarlar

Aksesuarlarla bağlı bir neçə praktiki qaydalar.

- Aksesuarları balaca uşaqların əli çatmadığı yerdə saxlayın.
- Hər hansı aksesuarın güc şnurunu ayırarkən, şnurdan deyil ştəpsəldən yapışın.
- Avtomobildə quraşdırılmış aksesuarların düzgün quraşdırılmasını və işləməsini mütləq olaraq yoxlayın.
- Mürəkkəb avtomobil aksesuarları professional personal tərəfindən quraşdırılmalıdır.

Giriş kodları

Təhlükəsizlik kodu sizin telefonunuzu icazəsiz istifadədən mühafizə etməkdə kömək edir. Siz kodu yarada və dəyişdirə habelə telefonu kodu tələbməsi üçün qura bilərsiniz. Kodu gizli və telefonunuzdan ayrı bir təhlükəsiz yerdə saxlayın. Kodu yadınızdan çıxartsanız və telefonunuz blokirovkaya düşərsə, telefonunuza xidmət lazım olacaq və əlavə haqq tətbiq oluna bilər. Ətraflı məlumat üçün Nokia Care dəstək nöqtəsinə yaxud telefonunuzun dilerinə müraciət edin.

Sizin SIM kartınızla təchiz edilmiş PIN kod kartın icazəsiz istifadəsinin qarşısını almaqda kömək edir. Bəzi SIM kartlarla təchiz edilmiş PIN2 kod müəyyən xidmətlərdən istifadə üçün lazımdır. Əgər siz PIN və ya PIN2 kodunu 3 dəfə səhv daxil etsəniz, sizdən PUK və ya PUK2 kodu tələb olunur. Əgər sizdə bu kodlar yoxdursa, xidmət təminatçınıza müraciət edin.

SIM kartınızın təhlükəsizlik modulunda yerləşən məlumata giriş əldə etmək üçün modul PIN tələb olunur. Rəqəmli imza üçün imzalanan PIN tələb oluna bilər. Məhdudlaşdırma parolu zəng məhdudiyyəti xidmətindən istifadə olunan zaman tələb olunur.

Telefonunuzun giriş kodlarını və təhlükəsizlik parametrlərini necə istifadə etməsini qurmaq üçün seçin **Menyu > Parametrlər > Təhlükə/-sizlik**.

Nokia dəstək

Bu təlimatın ən son versiyası, Nokia məhsulunuza aid olan əlavə məlumat, yükləmələr və xidmətlər üçün www.nokia.com/support yaxud yerli Nokia İnternet saytına baxın.

Konfigurasiya parametrləri xidməti

Telefonunuzun modeli üçün MMS, GPRS, elektron poçt kimi pulsuz konfigurasiya parametrləri və digər xidmətləri bu səhifələrdən yükləyə bilərsiniz www.nokia.com/support.

Müştəri xidməti

Əgər müştəri xidməti ilə əlaqə saxlamaq zərurəti varsa, yerli Nokia Care əlaqə mərkəzlərinin siyahısına baxın www.nokia.com/customerservice.

NOKIA
Care

Saxlama

İstismar xidmətləri üçün ən yaxın Nokia xidmət mərkəzinin mövcudluğunu burada yoxlayın www.nokia.com/repair.

2. Cihazın işəsalınması

SIM kartı və batara. quraşdır

Batareyanı çıxararkən həmişə cihazı söndürün və enerji qurğusundan ayırın.

SIM kart və onun kontaktları asanlıqla çıxışlar və ya əyilmə nəticəsində zədələne bilər, o baxımdan, kartı daxil edərkən, toxunarkən və ya kənar edərkən ehtiyatlı olun.



1. Qapağı çıxartmaq üçün arxa qapağı basaraq onu telefonun aşağı hissəsinə tərəf itələyin (1).
2. Batareyanı çıxardın (2).
3. SIM kartı (3) və (4) daxil edin.
4. Batareyanı daxil edin (5) və arxa qapağı yenidən yerinə quraşdırın (6).

Batareyanın doldurulması

Bu cihazda istifadə etməzdən əvvəl istənilən adapterin model nömrəsini yoxlayın. Bu qurğu AC-3 batareya yükləyicisi ilə yükləndikdə istifadə üçün nəzərdə tutulmuşdur.



Xəbərdarlıq: Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyaları istifadə edin və batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareyaları, batareya dolduran qurğuları və aksesuarları istifadə edin. Digər növün istifadəsi cihaza tətbiq edilən hər hansı təsdiq və zəmanətin də qüvvədən düşməsinə səbəb və təhlükəli ola bilər.

Bu telefon BL-4B batareyası ilə istifadə edilmək üçün nəzərdə tutulub.

Təsdiq edilmiş aksesuarların mövcudluğu, qiymətlər və tariflər haqqında məlumat almaq üçün xidmət provayderinizlə əlaqə saxlayın. Hər hansı aksesuarın güc şnurunu ayırarkən, şnurdan deyil ştəpseldən yapışın.

1. Batareya yükləyəni divar elektrik oyuquna qoşun.
2. Adapterin nagilini telefonunuzun adapter birləşdiricisinə qoşun.

Batareya tam boşaldıqda, ekranda batareyanın doldurulması indikatorunun peydaolması və ya zəngedilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.




Antena



Qeyd: Sizin cihazın daxili və kənar antenaları ola bilər. Hər bir radio ötürən cihazda olduğu kimi, antenna işlədiyi zaman ehtiyac olmadıqda ona toxunmaqdan çəkinin. Antenaya toxunmaq əlaqənin keyfiyyətinə təsir edir, cihazın lazım olmadığı halda daha yüksək enerji sərfi ilə işləməsinə səbəb ola bilər və batareyanın ömrünü qısalda bilər. Şəkil antenna sahəsinin boz rənglə işarələndiyini göstərir




Düymələr və hissələr

1	Dinamik	
2	Ekran	
3	Mikrofon	
4	Seçim düymələri	
5	Navi™ düyməsi: burada keçid düyməsi kimi göstərilir	
6	Zəng düyməsi	
7	Tamamlama düyməsi və işə salma düyməsi	

8	Qulaqlıq birləşdiricisi	
9	Adapter birləşdiricisi	
10	Dinamik	

 **Qeyd:** Bu birləşdiriciyə toxunmayın, çünki o yalnız istismar xidmətinə göstərən şəxslər tərəfindən istifadəsi üçün nəzərdə tutulur.




Telefonu yandır və söndür

Telefonu yandırıb və ya söndürmək üçün, işəsalma düyməsini basıb saxlayın.

Gözləmə rejimi

Telefon istifadə üçün hazır olduqda, və siz hər hansı bir simvol daxil edilmədikdə sizin telefon gözləmə rejimindədir.

1	Şəbəkə signalının gücü	
2	Batareyanın doldurulma səviyyəsi	
3	Şəbəkənin adı və ya operator loqosu	
4	Seçim düymələrin funksiyaları	

Sol seçim düyməsi **Get** sizin şəxsi sürətli düymələr siyahısında funksiyaları nəzərdən keçirmək üçün istifadə olunur. Siyahını nəzərdən keçirərkən seçin **Seçim > Seçmə seçimləri** ki mövcud olan funksiyalara baxasız, və ya seçin **Seçim > Təşkil et** ki sizin sürətli düymələr siyahınızda funksiyaları qaydaya gətirəsiniz.

Klaviatura kilidi (düymə qoruyucusu)

Təsadüfi düymə sıxılmalarının qarşısını almaq üçün **Menyu** seçin, və 3.5 saniyə ərzində klaviaturanı kilidləmək üçün ***** basın.

Klaviaturanın kilidini açmaq üçün **Kilidi aç** seçin, və 1.5 saniyə müddətində ***** sıxın. Əgər **Təhlükəsizlik klaviatur kilidi** istifadə olunursa, lazım olduğu təqdirdə təhlükəsizlik kodunu daxil edin.

Telefonun gözləmə rejimində olduqda qurulmuş vaxt yubanmasından sonra klaviaturanı avtomatik olaraq kilidlənməsini təyin etmək üçün seçin **Menyu > Parametrlər > Telefon > Avtomatik klaviatur kilidi > Aktivləşdir**.

Klaviatura kilidli olduqda zəngə cavab vermək üçün zəng düyməsini basın. Siz zəngi bitirəndə və ya ondan imtina edəndə, klaviatura avtomatik olaraq kilidlənir.

Klaviatura və ya cihaz blokirovka rejimində olduqda Siz cihazınızdan proqramlaşdırılmış rəsmi fəvqəladə hal telefonlarına zəng edə bilərsiniz.

SİM kartsız işləyir

Telefonun Orqanayzer funksiyaları və oyunlar kimi bəzi funksiyaları SIM kart daxil edilmədən istifadə edilə bilər. Bəzi funksiyalar menyularda tutqun görünür və onlardan istifadə etmək mümkün deyil.

3. Zənglər

Zəng etmək və zəngə cavab vermək

Zəng etmək üçün telefon nömrəni, ehtiyac varsa həmçinin ölkə və sahə kodu ilə birgə, daxil edin. Nömrəyə zəng etmək üçün zəng düyməsini basın. Zəng zamanı dinamikin və ya qulaqcığın səs yüksəkliyini artırmaq üçün sağa və azaltmaq üçün sola diyirləyin.

Daxil olan zəngi qəbul etmək üçün, zəng düyməsini basın. Zəngdən cavab vermədən imtina etmək üçün tamamlama düyməsini basın.

Səsucaldan

Əgər mümkündürsə, siz zəng zamanı ucadanışandan yaxud qulaqcıqdan istifadə etmək üçün **Səsuc.** və ya **Normal** seçə bilərsiniz.



Xəbərdarlıq: Mikrofon istifadə edildikdə cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola bilər.

Qısa zəng yolları

Telefon nömrəni 2-dən 9 kimi istənilən düyməyə təyin etmək üçün seçin **Menyu > Kontaktlar > Tez zənglər**, istədiyiniz nömrəyə diyriləyin və seçin **Təyin et**. İstədiyiniz telefon nömrəni daxil edin və yaxud **Axtar** və saxlanılmış kontaktı seçin.

Sürətli nömrə yığımı funksiyasını işlək vəziyyətə gətirmək üçün seçin **Menyu > Parametrlər > Zəng > Tez zəng > Aktiv et**.

Sürətli nömrə yığımından istifadə edərək zəng etmək üçün gözləmə rejimində istədiyiniz nömrə düyməsini basıb saxlayın.

4. Mətn yaz

Mətn rejimləri

Mətn daxil etmək üçün (nümünə üçün, mesajlar yazarkən) siz ənənəvi və proqnoz mətn daxil etməsindən istifadə edə bilərsiniz.

Mətn yazarkən,  işarə edilmiş ənənəvi mətn daxiletmə ilə  işarə edilmiş proqnoz mətn daxil etməni dəyişmək üçün **Seçiml.** sıxın və saxlayın. Proqnoz mətn daxiletmə bütün dilləri dəstəkləmir.

İşarə halları , , və  tərəfindən göstərilibdir. **#** simvol hallarını dəyişmək üçün sıxın.  ilə işarə edilmiş hərf rejimindən rəqəm rejiminə dəyişmək üçün, **#** sıxın və saxlayın, və **Nömrə rejimi** seçin. Rəqəm rejimindən hərf rejiminə keçmək üçün, **#** sıxın və saxlayın.

Yazılış dilinə baxmaq üçün seçin **Seçim > Yazı dili**.

Ənənəvi mətn daxiletmə

İstənilən işarə görsənənədək təkrar olaraq **2** dən **9** dək rəqəm klavişlərini sıxın. Mövcud işarələr seçilmiş yazı dilindən asılıdır.

Əgər istədiyiniz növbəti hərf hazırkı hərlə eyni klaviş üzərindədirsə, kursurun meydana çıxmasını gözləyin və sonra hərfi daxil edin.

Ən çox işlənən durğu işarələrinə və xüsusi simvollara keçid əldə etmək üçün təkrar olaraq **1** sıxın və ya xüsusi simvolu seçmək üçün ***** sıxın.

Proqnoz mətn daxil etməsi

Proqnoz mətn daxil etməsi qurulmuş lüğətə əsaslanır hansına ki, sizdə həmçinin sözlər əlavə edə bilərsiniz.

1. **2** dən **9** dək klavişlərdən istifadə edərək sözləri yazmağa başlayın. Hər klavişi bir dəfə hər hərf üçün sıxın.
2. Ara əlavə edərək sözü təsdiq edin, **0** sıxın.
 - Əgər söz doğru deyilsə, ***** təkrar olaraq sıxın, və siyahıdan sözü seçin.

- Əgər sözdən sonra ? işarəsi göstərilirsə, sizin yazmağı nəzərdə tutduğunuz söz lüğətdə yoxdur. Lüğətə söz əlavə etmək üçün, **Hərfləh.** seçin. Ənənəvi mətn daxil etmədən istifadə edərək söz daxil edin, və **Ya. saxla** seçin.
- Mürəkkəb sözləri yazmaq üçün, sözün birinci hissəsini daxil edin və onu təsdiq etmək üçün diyrilmə düyməsini sağa sıxın. Sözün axırıncı hissəsini yazın və sözü təsdiq edin.

3. Növbəti sözü yazmağa başlayın.

5. Menyularda əməliyyatlar keçirin

Telefon funksiyaları menyulara qruplaşdırılıb. Menyü funksiyaların və ya seçimlərin hamısı burada göstərilməyib.

Gözləmə rejimində olarkən, **Menyü** və istədiyiniz menyunu və altmenyunu seçin. Seçin **Çıx** və ya **Geri** ki, menyunun hazırkı dərəcəsinə çıxasınız. Tamamlama düyməsini basın ki, bilavasitə gözləmə rejiminə qaydasınız. Menyunun görünüşünü dəyişmək üçün seçin **Menyü > Seçim > Əsas mnyu görmə > Siyahı** və ya **İşarələr**.

6. Mesaj xidmətləri

Siz mətn, multimedia, audio və fləş mesajları və elektron poçtu oxuya, yaza, göndərə və saxlaya bilərsiniz. Mesaj xidmətləri yalnız o halda istifadə edilə bilər ki, onlar şəbəkə və ya xidmət təminatçısı tərəfindən dəstəklənilir.

Mətn və multimedia mesajları

Siz mesaj yarada bilərsiniz və ona, misal üçün, şəkil əlavə edə bilərsiniz. Fayl əlavə edildikdə sizin telefon avtomatik olaraq mətn mesajını multimedia mesajına dəyişir.

Mətn mesajları

Sizin cihazınız bir mesaj limitindən artıq sayda mətn mesajlarının göndərilməsini dəstəkləyir. Uzun mesajlar iki və ya daha artıq mesajlar kimi göndərilir. Sizin şəbəkə təminatçınız uyğun olaraq qiymət təyin edə bilər. Vurğular və ya digər işarəli hərflər və bəzi dil seçimlərindən olan hərflər, daha çox yer tutur və bir mesajda göndərilə biləcək işarələrin sayını azaldır.

Ekranın yuxarisında olan indikator qalan işarələrin ümumi sayını və göndərilmə üçün lazım olan mesajların sayını göstərir.

Hər hansı mətn və ya SMS e-poçt mesajları göndərməzdən əvvəl, siz öz mesaj mərkəzi nömrənizi yadda saxlamalısınız. **Menyü > Mesajlar > Mesaj parametrləri > Mətn mesajları > Mesaj mərkəzləri > Mərkəz əlavə et** seçin, adı və servis təminatçınızdan nömrəni daxil edin.

Multimediya mesajları və multimediya plyus mesajları

Multimediya mesajı (MMS) mətn, şəkillər, səs klipləri və video kliplərdən ibarət ola bilər. Multimediya plyus mesajı da həmçinin istənilən məzmunundan ibarət ola bilər, hətta telefonunuz tərəfindən dəstəklənməyən fayllar.

Yalnız müvafiq elementləri olan cihazlar multimediya mesajlarını qəbul edə və ekranda nümayiş edə bilər. Mesajın görünüşü qəbul edən cihazdan asılı olaraq fərqli ola bilər.

Simsiz şəbəkə MMS mesajlarının ölçüsünü məhdudlaşdırır. Daxil edilmiş şəkil bu limiti aşarsa cihaz onu MMS-lə göndərilməli olacaq ölçüyə qədər balacalaşdırır.



Mühüm: Mesajları açarkən ehtiyat tədbirləri görün. E-poçt mesajları təhlükəli proqramları daşıya bilər və ya başqa cür sizin cihaza və ya kompüterə zərərli ola bilər.

Multimediya mesaj servisinin (MMS) mövcudluğu və ona abunə olmaqla əlaqədar, xidmət təminatçınız ilə əlaqə saxlayın. Siz həmçinin konfigurasiya parametrlərini yükləyə bilərsiniz. [Bax "Nokia dəstək" s. 8.](#)

Mətn və ya multimediya mesajı yarat

1. **Menyu > Mesajlar > Mesaj yarat > Mesaj** seçin
2. Resipient əlavə etmək üçün **Kimə:** sahəyə fırladın və resipientlərin nömrələrini və ya e-poçtlarını daxil edin və ya resipientləri seçmək üçün **Əlavə et** seçin. Resipientlər və mövzular əlavə etmək və göndərmə seçimlərini təyin etmək üçün **Seçiml.** seçin.
3. **Mətn:** sahəsinə fırladın və mesaj mətnini daxil edin.
4. Mesaj məzmunu əlavə etmək üçün displeyin aşağısındakı qoşma zolağa fırladın və arzuladığınız məzmun növünü seçin.
5. Mesaj göndərmək üçün sıxın **Göndər.**

Bu mesaj növü displeyin başında göstərilir və mesajın məzmunundan asılı olaraq avtomatik dəyişir.

Xidmət təminatçıları mesaj növündən asılı olaraq müxtəlif cür yüklənə bilər. Detallar üçün xidmət təminatçınıza müraciət edin.

Elektron poçt

Elektron poçtu oxumaq, yazmaq və göndərmək üçün POP3 və ya İMAP4 elektron poçt ünvanınıza telefonla keçid əldə edin. Bu elektron poçt proqramı SMS elektron poçt funksiyasından fərqlidir.

Elektron poçtu istifadə etməzdən əvvəl, sizin elektron poçt ünvanınız və doğru parametrləriniz olmalıdır. Sizin elektron poçt ünvanınızın mövcudluğu və parametrlərini yoxlamaq üçün, e-poçt xidmət təminatçınızla əlaqə saxlayın. Siz elektron poçtun konfigurasiya parametrlərini konfigurasiya mesajı şəklində qəbul edə bilərsiniz.

E-poçt qurma köməkçi proqramı

Əgər telefonda heç bir e-poçt parametrləri qurulmayıbsa, e-poçt köməkçi qurma proqramı avtomatik olaraq işə başlayır. Əlavə e-poçtu qurmaq üçün köməkçi proqrama başlamaq üçün, **Menyu > Mesajlar** və mövcud e-poçtu seç. E-poçt köməkçi qurma proqramını işə salmaq üçün **Seçiml. > Poçt qutu əlavə et** seçin. Ekranda olan təlimatları izləyin.

Elektron poçt yaz və göndər

Elektron poçt yazmaq üçün seçin **Menyu > Mesajlar > Mesaj yarat > E-poçt mesajı**. Elektron poçta fayl əlavə etmək üçün seçin **Seçim > Daxil et**. Elektron poçtu göndərmək üçün zəng düyməsini basın. Lazım olduqı təqdirdə istədiyiniz ünvanı seçin.

Elektron poçt yüklənişi



Mühüm: Mesajları ehtiyatla açın. Elektron poçt mesajlarda zərərli proqramlar və ya sizin cihaz və ya kompüteriniz üçün zərərli olan digər proqramlar ola bilər.

Qəbul tərzini seçmək üçün **Menyu > Mesajlar > Mesaj parametrləri > E-poçt mesajları > Poçt qutularını redaktə et** və istədiyiniz elektron poçt qutusunu və **Yükləmə parametrləri > Rejimi bərpa et** seçin.

Elektron poçtu yükləmək üçün **Menyu > Mesajlar** və istədiyiniz elektron poçt qutusunu seçin; lazım olduqı təqdirdə qoşulma sorğusunu təsdiq edin.

Fləş mesajı

Fləş mesajları mətn mesajlarıdır, hansılar ki, alınan kimi ekranda göstərilirlər.

1. Fləş mesaj yazmaq üçün, seçin **Menyu > Mesajlar > Mesaj yarat > Flash mesajı**.
2. Qəbul edənin telefon nömrəsini yazın, öz mesajınızı yazın (maksimum 70 işarə), və **Göndər** seçin.

Nokia Xpress audio mesajları

Münasib yolla MMS-dən istifadə edərək audio mesajı yaradın və göndərin.

1. Seç **Menyu > Mesajlar > Mesaj yarat > Audio mesaj**. Səs yazan açılır.
2. Mesajınızı yazın.
3. **Kimə:** sahəsinə bir və ya daha çox telefon nömrəsi daxil edin, və ya nömrəni geri qaytarmaq üçün **Əlavə et** seçin.
4. Mesajı göndərmək üçün seçin **Göndər**.

Cəld mesajlaşma

Cəld mesajlaşma vasitəsilə (CM, şəbəkə xidməti) siz şəbəkə daxilində olan istifadəçilərə qısa mətn mesajları göndərə bilərsiniz. Siz xidmətə yazılmalısınız və istifadə etmək istədiyiniz CM xidmətində qeydiyyatdan keçməlisiniz. Öz xidmət təminatçınız ilə bu xidmətlərin mövcudluğunu, qiymətləri və təlimatları yoxlayın. CM təminatçınızdan asılı olaraq menyular fərqlənə bilər.

Xidmətə qoşulmaq üçün seçin **Menyu > Mesajlar > Ani mesajlar** və ekranda olan təlimatları əsas götürərək davam edin.

Səs mesajları

Səs poçt qutusu sizin abunə olma ehtiyacınızın ola biləcəyi şəbəkə xidmətidir. Əlavə məlumat üçün, şəbəkə təminatçınız ilə əlaqə saxlayın.

Səs poçtunuza zəng etmək üçün, **1** sıxın və saxlayın.

Səs poçtqutusu nömrənizi redaktə etmək üçün, seçin **Menyu > Mesajlar > Səsli mesajlar > Səsli poçtun nömrəsi**.

Mesaj parametrləri

Sizin mesaj xüsusiyyətlərini qurmaq üçün **Menyu > Mesajlar > Mesaj parametrləri** seçin.

- **Ümumi para.** — göndərilmiş mesajları yadda saxlamaq üçün telefonu qurmaq, mesaj yaddaşı dolduqda köhnə mesajların üzərinə yazmaq icazəsi vermək və mesajlarla əlaqədar digər üstünlükləri qurmaq
- **Mətn mesajları** — çatdırılma hesabatlarına icazə vermək, SMS və SMS e-poçt üçün mesaj mərkəzləri qurmaq, işarə dəstəyinin növünü seçmək və mətn mesajları ilə əlaqədar üstünlükləri qurmaq
- **Multimedia msjlar** — çatdırılma hesabatlarına icazə vermək, multimediya mesajlarının görsənməsini qurmaq, elanların və multimediya mesajlarının qəbul edilməsinə icazə vermək və multimediya mesajları ilə əlaqədar digər üstünlükləri qurmaq
- **E-poçt mesajları** — e-poçt qəbuluna icazə vermək, e-poçtda şəkil ölçüsünü qurmaq və e-poçtla əlaqədar digər üstünlükləri qurmaq

7. Kontaktlar

Seç **Menyu > Kontaktlar**.

Siz adları və telefon nömrələrini telefon yaddaşında və SIM kart yaddaşında saxlaya bilərsiniz. Telefon yaddaşı kontaktları nömrələr və mətn parçaları ilə saxlaya bilər. SIM kart yaddaşında saxlanılan adlar və nömrələr  işarə ilə göstərilir.

Kontaktı əlavə etmək üçün seçin **Adlar > Seçiml. > Yeni kont. əl. et.** Kontakta təfsilatları əlavə etmək üçün istifadə olunan yaddaşın **Telefon** və ya **Telefon və SIM**

olduğunu yoxlayın. Seçin **Adlar**, ada doğru diyirləyin və seçin **Detallar > Seçim > Detal əlavə et**.

Kontaktı axtarmaq üçün seçin **Adlar**, və kontaktlar siyahısını diyirləyin yaxud adın ilk hərflərini daxil etməklə adı axtarın.

Telefonun və SİM kartın yaddaşları arasında kontaktın surətini çıxartmaq üçün seçin **Adlar > Seçim > Kontaktı kopyala**. SİM kart yaddaşı hər bir ad üçün yalnız bir telefon nömrəsini saxlaya bilər.

Kontaktlarınız üçün SİM kartın və ya telefon yaddaşını seçmək üçün, adların və nömrələrin kontaktlarda necə göstərildiyini seçmək üçün və kontaktlar üçün boş və istifadə olunan yaddaş həcmi nəzərdən keçirmək üçün seçin **Parametrlər**.

Siz digər şəxsin əlaqə məlumatını vCard standartını dəstəkləyən cihazdan biznes kartı şəklində göndərə və ya qəbul edə bilərsiniz. Vizitkanı göndərmək üçün seçin **Adlar**, məlumatı göndərmək istədiyiniz kontaktı axtarın və seçin **Detallar > Seçim > Vizit kart göndər**.

8. Zəng qeydiyyatı

Zəngləriniz haqda məlumata baxmaq üçün, seçin **Menyu > Zəng tarixçəsi**.

- **Zəng tarixçəsi** — xronoloji qaydada təzəlikcə buraxılmış və qəbul edilmiş zənglər və yığılmış nömrələrə baxmaq
- **Cavabsız zənglər Qəbul edilən zənglər**, və ya **Yığılan nömrələr** — sizin son zəngləriniz barədə informasiya üçün
- **Mesaj alanlar** — sizin ən son mesaj göndərdiyinizin əlaqələrinə baxmaq
- **Zənglərin müddəti Paket məlumat sayğac**, və ya **Paket məlumat bağlantı tırmı** — sizin son danışqlarınız barədə ümumi məlumatlara baxmaq
- **Mesaj tarixçəsi**, və ya **Sinxronizasiya tarixçəsi** — göndərilmiş və qəbul edilmiş mesajların və ya sinxronizasiyaların nömrəsinə baxmaq



Qeyd: Xidmət provayderinin zənglər və xidmətlər üçün hesab fakturaları şəbəkənin xüsusiyyətlərindən, hesabların hazırlanması qaydasından və sair faktorlardan asılı olaraq fərqlənə bilər.

9. Parametrlər

Rejimlər

Sizin telefonun rejimlər adlanan müxtəlif parametrlər qrupları vardır. Siz onları müxtəlif tədbirlər və mühitlər üçün zəng tonları ilə fərdi edə bilərsiniz.

Menyu > Parametrlər > Rejimlər, arzuolunan profayl, və növbəti seçimlərdən seç:

- **Aktivləşdir** — Seçilmiş profaylı aktiv et
- **Şəxsiləşdir** — Profayl parametrlərini aktiv et

Parametrlər

- **Müddətli** — Qurtarma vaxtınadək rejimin aktiv olmasını qur. Rejim üçün qurulmuş vaxt sona çatdıqda, vaxt məhdudiyyəti olmayan əvvəlki rejim aktiv olur.

Melodiyalar

Siz seçilmiş aktiv rejimin melodiya parametrlərini dəyişə bilərsiniz.

Seç **Menyu** > **Parametrlər** > **Melodiyalar**. Siz eyni parametrləri **Rejimlər** menyusunda da tapa bilərsiniz.

Əgər Siz ən yüksək zəng tonu dərəcəsini seçsəniz, zəng tonu bir neçə saniyədən sonra öz ən yüksək səviyyəsinə çatacaq.

Ekran

Seç **Menyu** > **Parametrlər** > **Display**.

Ekranı avtomatik olaraq tutqun etmək və telefon müəyyən müddət üçün istifadə edilmədikdə saati göstərmək üçün seçin **Enerjiyə qənaət edən**.

Telefon müəyyən müddət ərzində istifadə edilmədikdə ekranı avtomatik olaraq söndürmək üçün seçin **Yatma rejimi**.

Tarix və vaxt

Seç **Menyu** > **Parametrlər** > **Vaxt və tarix**.

Tarixi və vaxtı təyin etmək üçün seçin **Vaxt və tarix parametrləri**.

Tarix və vaxt formatlarını təyin etmək üçün seçin **Tarix və zaman formatının para..**

Telefonun avtomatik olaraq cari saat qurşağına əsaslanaraq vaxtı və tarixi yeniləmək üçün seçin **Tarix və saatin avt. yenilənməsi** (şəbəkə xidməti).

Sürətli düymələr

Şəxsi sürətli düymələrin köməyi ilə siz telefonda çox istifadə olunan funksiyalara tez bir zamanda giriş əldə edə bilərsiniz. Seç **Menyu** > **Parametrlər** > **Qısa yollarım**.

Telefonun bir funksiyasını sağ və ya sol seçmə düyməsinə təyin etmək üçün seçin **Sağ seçim düyməsi** və ya **Sol seçim düyməsi**.

Keçid düyməsi üçün sürətli düymə funksiyalarını təyin etmək üçün seçin **Naviqasiya düyməsi**. İstədiyiniz istiqamətə doğru diyirləyin və **Dəyiş** yaxud **Təyin et** və siyahıdan funksiyanı seçin.

Əlaqə

Sizin telefon məlumatın ötürülməsi və qəbul edilməsi üçün digər cihazlara qoşulmaq üçün bir neçə xüsusiyyətləri təmin edir.

Paket məlumatı

Ümumi paket radio xidməti (GPRS) mobil telefonlara məlumatı internet protokolu ilə (IP) göndərmələri və qəbulu üçün istifadə olunan bir şəbəkə xidmətidir.

Xidmətdən necə istifadə ediləcəyini müəyyən etmək üçün **Menyu > Parametrlər > Bağlantı > Paket məlumat > Paket məlumat bağlantısı** və aşağıdakılardan seç:

- **Ehtiyac olduqda** — proqramın ehtiyacı olduqda paket məlumatın qoşulmasını yaratmaq. Proqram sona çatdıqda qoşulma bağlanacaqdır.
- **Həmişə onlayn** — telefonu yandırdıqda avtomatik olaraq paket məlumatı şəbəkəsinə qoşulmaq

Məlumat ötürülməsi

Sizin telefon uzaq internet serveri ilə (şəbəkə xidməti) məlumat ötürülməsini (təqvim, kontaktlar barəsində məlumat və qeydlər) təmin edə bilər.

Serverdən sinxronizasiya etmək

Uzaq serverdən istifadə etmək üçün sinxronizasiya xidmətinə yazılın. Daha ətraflı məlumat və bu xidmət üçün tələb olunan parametrlər barəsində xidmət təminatçınızla əlaqə saxlayın.

Telefonunuzdan sinxronizasiyanı başlamaq üçün seçin **Menyu > Parametrlər > Bağlantı > Məlumat köçür > Server sinx.**

Zənglər və telefon

Seç **Menyu > Parametrlər > Zəng.**

Daxil olan zəngləri yönləndirmək üçün seçin **Zəng yönləndirməsi** (şəbəkə xidməti). Ətraflı məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.

Uğursuz zəngdən sonra zəng bağlantısını yaratmaq üçün on cəhd etmək üçün seçin **Avtomatik təkrar zəng > Aktivləşdir.**

Cari zəng zamanı şəbəkənin gələn zəng barəsində sizi məlumatlandırması üçün seçin **Gözləyən zəng xidməti > Aktivləşdir** (şəbəkə xidməti).

Zəng etdiyiniz şəxsə telefon nömrənizi göstərmək və ya onu ondan gizli saxlamaq üçün seçin **Nömrəni göndər** (şəbəkə xidməti).

Telefonunuzun ekranında istifadə olunan dili seçmək üçün seçin **Menyu > Parametrlər > Telefon > Dil parametrləri > Telefonun dili.**

Aksesuarlar

Əgər telefon uyğun mobil aksesuara qoşulub və ya qoşulmuşdursa, bu menyü və digər seçimlər göstərilir.

Seç **Menyu > Parametrlər > Aksesuar.** Aksesuarı və aksesuardan asılı olaraq seçimləri edin.

Konfigurasiya

Siz telefonunuzu müəyyən xidmətlər üçün tələb edilən parametrlərlə konfigurasiya edə bilərsiniz. Sizin xidmət təminatçınızda həmçinin bu parametrləri sizə göndərə bilər.

Menyu > Parametrlər > Konfigurasiya və aşağıdakı seçimlərdən seç:

- **Defolt konfigurasiya parametrləri** — telefonun yaddaşında saxlanılan xidmət təminatçılarını nəzərdən keçirmək və defolt xidmət təminatçını təyin etmək üçün
- **Büt. proqramlarda defolt aktivləşdir** — dəstəklənən proqramlar üçün defolt konfigurasiya parametrlərini aktiv etmək üçün
- **Üstün tutulan giriş nöqtəsi** — yadda saxlanılan giriş nöqtələrini nəzərdən keçirmək üçün
- **Servis provayder dəstəyinə bağlan** — xidmət təminatçınızdan konfigurasiya parametrlərini yükləmək üçün
- **Qurğu menecer parametrləri** — telefonun proqram yeniliklərini qəbul etməsinə icazə verilməsi və ya qarşısının alınması üçün. Bu seçim telefonunuzdan asılı olaraq mövcuddur.
- **Şəxsi konfigurasiya parametrləri** — müxtəlif xidmətlərə əl ilə yeni şəxsi ünvanlar əlavə etmək, onları aktiv etmək və ya pozmaq üçün. Yeni şəxsi ünvanı əlavə etmək üçün seçin **Y. əlavə** və ya **Seçiml. > Yenisini əlavə et**. Xidmət növünü seçin və tələb edilən parametrləri daxil edin. Şəxsi ünvanı aktiv etmək üçün ona doğru diyirləyin və seçin **Seçiml. > Aktivləşdir**.

Zavod parametrlərini bərpa et

Telefonu zavod parametrlərinə bərpa etmək üçün **Menyu > Parametrlər > Zvod parmt. bərpa et** və növbəti seçimlərdən seç.

- **Yalnız param. bərpa et** — heç bir şəxsi məlumatı silmədən bütün ustülük verilən parametrləri yenidən qurmaq
- **Həmsini bərpa et** — bütün üstünlük verilən parametrlər yenidən qurmaq və əlaqələr, mesajlar, media faylları və aktivasiya klavişləri kimi bütün şəxsi məlumatları silmək

10. Operator menyusu

Sizin şəbəkə operatorunuz tərəfindən təmin edilən xidmətlər portalına keçid əldə edin. Daha ətraflı məlumat üçün şəbəkə operatorunuza müraciət edin. Operator bu menyuyu xidmət mesajı ilə təkmilləşdirə bilər.

11. Qalereya

Müəlliflik hüququ mühafizəsi bəzi şəkillərin, musiqinin (zəng tonları da daxil olmaqla), və digər məzmunun sürətini çıxarmağın, dəyişdirməyin, ötürülməyin və irəli göndərilməsinin qarşısını ala bilər.

Rəqəmli hüquqların idarəsi (RHI) tərəfindən qorunan tərkib birgə fəallaşdırma düyməsi vasitəsilə görünür ki, bu da tərkibdən istifadə etmək üçün Sizin hüquqlarınızı müəyyənləşdirir.

Sizin telefon qəbul olunan tərkibi qorumaq üçün rəqəmli hüquqların idarəsi (RHI) sistemini dəstəkləyir. İstənilən məzmunun və aktivasiya açarın çatdırılma qaydalarını onların qəbulundan əvvəl həmişə yoxlayın çünki onlar ödənişli ola bilər.

Qovluqları nəzərdən keçirmək üçün seçin **Menyu > Qalereya**.

12. Media

Səsyazan

Səsyazmanı başlamaq üçün seçin **Menyu > Medya > Səs yazan** və ekrandakı virtual səsyazma düyməsini basın.

Səsyazmanı zəng zamanı başlamaq üçün seçin **Seçim > Səs yaz.** Zəngi yazaraq telefonu normal istifadə vəziyyətində qulağınıza yaxın yerləşdirin. Səsyazma **Qalereya > Səsyazmalar** saxlanılır.

Ən son səsyazmaya qulaq asmaq üçün seçin **Seçim > Son yazılanı çal.** Son səsyazmanı multimedia mesaj vasitəsilə göndərmək üçün seçin **Seçim > Son yazılanı gönd.**

13. Proqramlar

Telefonunuzun proqram təminatı xüsusi olaraq bu Nokia telefonu üçün hazırlanmış bəzi oyunlar və Java proqramlarını özündə birləşdirə bilər.

Seç **Menyu > Proqramlar**.

Oyuna başlamaq və ya proqramı açmaq üçün, seç **Oyunlar** və ya **Kolleksiya**. Oyun və ya proqram üçün diyrilə və seç **Aç**.

Oyunlar və proqramlar üçün nəzərdə tutulan boş yaddaşın həcminə baxmaq üçün seç **Seçim > Yaddaşın statusu**.

Oyunu və ya proqramı yükləmək üçün seç **Seçim > Yükləmələr > Oyun yükləmələri** və ya **Proq. yükləmələri**. Sizin telefon J2ME™ Java proqramlarını dəstəkləyir. Proqramı yükləməzdən əvvəl onun sizin telefonla uyğunluq təşkil etdiyinə əmin olun.



Mühüm: Yalnız etibarlı mənbələrdən olan, məsələn, Symbian Nişanlı və ya Yoxlanmış Java™ əlavələrdən və proqram təminatlarından istifadə edin.

Yüklənilmiş proqramlar **Qalereya** yerinə **Proqramlar** da saxlanıla bilər.

14. Gündəlik

Zəngli saat

Seç **Menyu** > **Gündəlik** > **Zəngli saat**.

Zəngli saati yandırmaq və ya söndürmək üçün seçin **Signal**:. Zəngli saatin vaxtını təyin etmək üçün seçin **Signal vaxtı**:. Seçilmiş həftə günləri ərzində telefonun zəngli saatinin çalışmasını etmək üçün seçin **Təkrarlanma**:. Zəngli saatin tonunu seçmək və ya şəxsləndirmək üçün seçin **Signal melodiyası**:. Mürgüləmə tonunun vaxtını təyin etmək üçün seçin **Mürgülə. fasiləsi**:.

Zəngi dayandırmaq üçün, seç **Dayan**. Əgər siz imkan versəniz ki, telefon bir dəqiqə ərzində zəng çalsın və ya **Mürgülə** seçsəniz, zəng mürgüləmə vaxtı üçün dayanaraq sonra yenidən başlayacaq.

cihaz sönlü olan zaman zəng saati çatdıqda, cihaz özü yanır və zəng melodiyasını səsləndirməyə başlayır. Əgər siz **Dayan** seçsəniz, cihaz sizin cihazı zənglər üçün aktiv etməyinizi soruşur. Cihazı söndürmək üçün **Xeyr** və ya zəng etmək və zəngləri qəbul etmək üçün **Bəli** seçin. Simsiz qurğunun istifadəsi təhlükəyə və müdaxiləyə səbəb ola bildikdə **Bəli** seçməyin.

Təqvim və işlər siyahısı

Seç **Menyu** > **Gündəlik** > **Təqvim**. Hal-hazıki tarix çərçivədə göstərilir. Əgər gün üçün nəzərdə tutulmuş hər hansı qeydlər varsa, gün qalın tərzdə yazılacaqdır.

Təqvim qeydi etmək üçün lazım olan tarixə doğru diyirləyin və seçin **Seçiml.** > **Qeyd yarat**.

Gün qeydlərinə baxmaq üçün seç **Göstər**. Təqvimdəki bütün qeydləri silmək üçün, ay və ya həftə görünüşü və **Seçiml.** > **Bütün qeydləri sil** seç.

İşlər siyahısını nəzərdən keçirmək üçün seçin **Menyu** > **Gündəlik** > **Ediləcəklər siyahı**.. İşlər siyahısı göstərilir və birincilik dərəcəsinə uyğun olaraq ayrılır. Qeydi əlavə etmək, pozmaq və ya göndərmək, onu bitirilmiş kimi göstərmək və ya işlər siyahısını bitirmə vaxtına əsasən ayırmaq üçün seçin **Seçim**.

15. İnternet

Telefonunuzun brauzeri ilə siz müxtəlif mobil İnternet xidmətlərindən yararlanma bilərsiniz. Görünüş ekranının ölçüsündən asılı olaraq fərqlənə bilər. Siz, ola bilər, İnternet səhifələrin bütün təfəsilatlarını nəzərdən keçirə bilməyəcəksiniz.



Mühüm: Yalnız etibar etdiyiniz və zərərli proqramlara qarşı müvafiq təminat təklif edən xidmətləri istifadə edin.

Öz xidmət təminatçınız ilə bu xidmətlərin mövcudluğunu, qiymətləri və təlimatları yoxlayın.

İnternet səhifələrin nəzərdən keçirilməsi üçün tələb edilən konfigurasiya parametrlərini siz xidmət təminatçınızdan konfigurasiya mesajı vasitəsilə ala bilərsiniz.

Xidməti kökləmək üçün **Menyu > Internet > Parametrlər > Konfigurasiya parametrləri**, konfigurasiyanı və hesabı seçin.

Xidmətə qoşul

Xidmətə qoşulmaq üçün **Menyu > Internet > Ev** seçin; v ya gözləmə rejimində **0** sıxın və saxlayın.

Əlfəcin seçmək üçün seçin **Menyu > Internet > Əlfəcinlər**. Sizin qurğunuz Nokia ilə əlaqəsi olmayan üçüncü tərəflər tərəfindən təmin edilən saytlara keçid icazə verə bilər və ya onda bəzi əlfəcinlər və linklər qabaqcadan qurulmuş ola bilər. Nokia bu saytlar üçün heç bir məsuliyyəti təsdiq etmir və üzərinə götürmür. Əgər siz onlara keçmək istəsəniz, siz hər hansı internet saytı ilə təhlükəsizlik və tərkib üçün edəcəyiniz eyni ehtiyat tədbirlərini görməlisiniz.

Son URL seçmək üçün **Menyu > Internet > Son veb ünvanı** seçin.

Xidmətin ünvanını daxil etmək üçün **Menyu > Internet > Ünvana get** seçin. Ünvanı daxil edin və **OK** seçin.

Xidmətə qoşulduqdan sonra, siz onun səhifələrini axtara bilərsiniz. Telefon klavişlərinin funksiyaları müxtəlif xidmətlərdə dəyişə bilər. Telefon displayi üzrə mətn bələdçisini izlə. Əlavə məlumat üçün, şəbəkə təminatçınız ilə əlaqə saxlayın.

Görünüş parametrləri

İnternet səhifələrini nəzərdən keçirərək seçin **Seçiml. > Digər seçimlər > Görüntü para..** Mövcud seçimlərə aşağıdakılar daxil ola bilər:

- **Sətirdən keçirmə** — Mətnin necə göstərilməsini seçmək.
- **Siqnallar** — İnternet səhifələrini nəzərdən keçirərək təhlükəsiz qoşulmanın təhlükəli qoşulmaya keçdiyi zaman signal verməsi üçün **Təhlükəli bağlantı üçün signal > Bəli** seçin. Təhlükəsiz səhifə tərkibində təhlükəli element daxil olduğu zaman signal verilməsi üçün **Təhlükəli elementlər üçün signal > Bəli** seçin. Bu siqnallar təhlükəsiz qoşulmanı təmin etmir.
- **Simvol şifrələmə** — Brauzer səhifəsinin məzmununa şifrələmə təyin etmək üçün **İçindəkilər şifrələnir** seçin.

Keş yaddaş

Keş məlumatın müvəqqəti mühafizə edilməsi üçün istifadə edilən yaddaş yeridir. Əgər siz parol tələb edən məxfi məlumata çıxmağa cəhd göstərmişsinizsə və ya çıxmışsınızsa hər istifadədən sonra keş yaddaşı təmizləyin. Girişi əldə etdiyiniz məlumat və ya xidmət keş yaddaşında saxlanılır.

SİM xidmətləri

Axtarış zamanı keşi təmizləmək üçün **Seçim > Digər seçimlər > Keşi sil** seçin. Telefonun kukilərin qəbulunu qadağan etmək yaxud onların qəbuluna icazə vermək üçün İnternet səhifələrinə baxım zamanı seçin **Seçiml. > Digər seçimlər > Təhlükəsizlik > Kuki parametrləri**; yaxud gözləmə rejimində seçin **Menyu > İnternet > Parametrlər > Təhlükəsizlik parametrləri > Kukilər**.

Gələn xidmət məktubların qutusu

Sizin xidmət təminatçınız xidmət mesajlarını birbaşa sizin telefonunuza göndərə bilər (şəbəkə xidməti). Xidmət mesajları daxilində mətn mesajı və ya xidmətin ünvanı olan bildirişlərdirlər (məsələn, xəbər başlıqları).

Xidmət mesajını oxumaq üçün seçin **Göstər**. Əgər siz **Çıx** seçsəniz, mesaj **Servis poçtu** köçürüləcək.

Telefonun parametrlərini xidmət mesajların qəbulu üçün qurmaq üçün seçin **Menyu > İnternet > Parametrlər > Servis poçtu parametrləri > Servis mesajları > Aktivləşdir**.

Brauzer təhlükəsizliyi

Bank əməliyyatları və ya şəbəkə daxilində alış-veriş kimi müəyyən xidmətlər üçün təhlükəsizlik xüsusiyyətləri tələb oluna bilər. Bu növ qoşulmalar üçün sizə təhlükəsizlik sertifikatları və, ola bilsin ki, SİM kartınızda mövcud olan təhlükəsizlik modulu tələb oluna bilər. Daha ətraflı məlumat almaq üçün xidmət təminatçınızla əlaqə saxlayın.

16. SİM xidmətləri

Sizin SİM kart istifadə edə biləcəyiniz əlavə xidmətləri təmin edə bilər. Bu menyuya yalnız sizin SİM kart tərəfindən dəstəkləndikdə daxil ola bilərsiniz. Menyunun adı və məzmunu mövcud olan xidmətlərdən asılıdır.

SİM kartla bağlı xidmətlərin mövcudluğu və məlumat üçün Sizin SİM kart satıcısı ilə əlaqə saxlayın. Bu satıcı xidmət provayderi, şəbəkə operatoru və digər subyektlər ola bilər.

17. Batareya haqqında məlumat

Batareyanın doldurulması və boşaldılması

Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Batareya yüzrlərlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısaadırsa batareyanı dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyaları istifadə edin və batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareya dolduran qurğuları istifadə edin.

Batareya ilk dəfə dəyişdirilərkən və ya batareya uzun müddət istifadə edilmədikdə enerji qurğusunu cihaza birləşdirmək, sonra ayırmaq və batareyanın doldurulmasının başlanması üçün təkrar birləşdirmək tələb oluna bilər.

Batareyanı dolduran qurğu istifadə edilmədikdə, onu elektrik rozetkadan və telefondan ayırın. Tam doldurulmuş batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki normadan artıq batareyanın doldurulması onun istehlak müddətini qısaldı bilər. İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.

Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.

Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç vaxt zədələnmiş batareya və ya batareyanı dolduran qurğu istifadə etməyin.

Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi qısa Təsadüfi qısa qapanma dəmir pul, sıxac, və ya qələm kimi metal əşyalar birbaşa batareyanın müsbət (+) və mənfi (-) terminalları ilə əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində metal zolaqlar kimi görünür.) Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş verə bilər. Terminalların qısa qapanması batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.

Batareyanı yayda və ya qışda bağlı avtomobildə kimi isti və soyuq yerdə saxlanması batareyanın keyfiyyətinə və istehlak müddətinə təsir edir. Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) arasında olan hərərət dərəcəsinə saxlamağa çalışın). İsti və soyuq batareya ilə cihaz, hətta tam doldu olsa belə müvəqqəti işləyə bilmir. Batareyanın iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə xüsusilə məhdu olur.

Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyalar zədələndikdə də partlayışa səbəb ola bilər. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin. Mümkün olduqda batareyanı başqa məqsəd üçün istifadə edin. Ev tullantısı kimi atmayın.

Elementləri, ya da batareyanı kəsmək, və ya sökmək olmaz. Əgər batareyadan maye axsa, bu surətdə mayenin dəri, və gözlərinizə dəyməsinə imkan verməyin. Bu baş verdiyi halda isə dəri, və ya gözlərinizi dərhal su ilə yuyun, ya da tibbi yardım axtarın.


Nokia batareyasının identifikasiyası qaydaları

Təhlükəsizliyiniz üçün həmişə Nokia batareyalarını istifadə edin. Orijinal Nokia batareyasını aldığınıza əmin olmaq üçün onu səlahiyyətli Nokia dilerindən alın və aşağıdakı addımları izləyərək holoqramı yoxlayın:

Dörd addımın müvəffəqiyyətli tamamlanması batareyanın orijinallığının tam təsdiqi deyil. Əgər batareyanın orijinal Nokia batareyası olduğuna dair sizdə şübhə varsa, siz onu istifadə etməkdən çəkinməli və yardım üçün yaxınlığınızda olan səlahiyyətli Nokia xidmət şəbəkəsinə və ya dilerinə müraciət etməlisiniz. Səlahiyyətli Nokia xidmət şəbəkəsi və ya dileri batareyanın orijinallığını yoxlayacaq. Batareyanın orijinallığı təsdiq edilmədikdə onu aldığınız yerə qaytarın.

Orijinal holoqram

1. Etiketdə olan holoqrama baxarkən siz bir bucaqdan Nokianın birləşdirən əllər simvolunu, digər bucaqdan isə Nokia Orijinal Aksesuarlar loqosunu görməlisiniz.
2. Holoqramı sol tərəfə əydikdə siz hər tərəfdə müvafiq olaraq 1, 2, 3 və 4 nöqtə görməlisiniz.



Batareyanız orijinal deyilsə?

Əgər siz batareyanın orijinal Nokia batareyası olduğunu etiketdə olan holoqramla təsdiq edə bilmirsinizsə, batareyanı istifadə etməyin. Həmin batareyanı yardım üçün yaxınlığınızda olan Nokia şəbəkə xidmətinə və ya dilerinə aparın. İstehsalçı tərəfindən təsdiq edilməmiş batareyanın istifadəsi təhlükəli ola bilər və sizin cihazınıza və onun aksesuarlarına zərər verə bilər. Həmçinin bu hal cihaza tətbiq edilən hər hansı təsdiq və zəmanətin də qüvvədən düşməsinə səbəb ola bilər.

Orijinal Nokia batareyaları haqqında daha ətraflı məlumat üçün bax www.nokia.com/battery.

Qoruma və texniki xidmət

Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq məhsuludur və ehtiyatla qorunmalıdır. Aşağıda göstərilən təkliflər zamanətin əhatə etdiyi sahələrin qorunmasına yardım edəcək.

- Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində elektron sxemlərin korroziyasına səbəb ola biləcək minerallar ola bilər. Cihazınız yaş olduqda batareyanı çıxarın və onu yenidən yerinə yerləşdirənə qədər cihazın tam qurumasını təmin edin.
- Cihazı tozlu, kirli yerlərdə istifadə etməyin və saxlamayın. Onun ayrılabilir hissələri və elektron komponentləri zədələyə bilər.
- Cihazı isti yerdə saxlamayın. Yüksək temperatur elektron cihazların istehlak müddətini qısaldır, batareyaları zədələyir və müəyyən plastik hissələri ayır və ya əridir.
- Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal temperatura qayıtdıqda cihazın içində nəmlik yaranı bilər və bunun nəticəsində elektron sxemlərin plataları zədələyə bilər.
- Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.
- Cihazı yerə salmayın, taqıldatmayın və ya silkələməyin. Kəskin rəftar daxili montaj platasını və dəqiq mexanika elementlərini qırma bilər.
- Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatlardan, təmizləyici həlledicilərdən və ya güclü tozlardan istifadə etməyin.
- Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.
- Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenalardan istifadə edin. Qadağan edilmiş antenaların, modifikasiyaların və ya aksesuarların istifadəsi sizin cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
- Batareyanı bağlı otaqda doldurun.
- Cihazınızı xidmət şəbəkəsinə göndərdikdə həmişə saxlamaq istədiyiniz məlumatın (əlaqələr və təqvim qeydləri kimi) surətini çıxarın.
- Optimal iş rejimi üçün cihaz vaxtaşırı söndürülməlidir, bunun üçün cihazı söndürün və batareyanı çıxarın.

Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya, batareyaya doludran qurğuya və ya hər hansı aksesuara şamil edilir. Hər hansı cihaz düzgün işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xidmət şəbəkəsinə aparın.

Tullanma



Məhsulunuzun üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya qablaşdırma sizə xatırladır ki, bütün elektrik və elektron məhsullar, batareyalar və akumulyatorlar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu tələb Avropa İttifaqında və ayrı toplanma sistemləri olan yerlərdə tətbiq edilir. Bu məhsulları çəşidləndirilməmiş bələdiyyə tullantılarının arasına yerləşdirməyin.

Məhsulları toplanma yerlərinə qaytararaq siz nəzarətsiz tullantıların qarşısını alırsınız və materialların yenidən istifadəsinə kömək edirsiniz. Ətraflı məlumatı pərakəndə satıcıdan, yerli bələdiyyələrdən, milli istehlakçılardan, hakimiyyət orqanlarından və ya yerli Nokia nümayəndəliyindən əldə edə bilərsiniz. Məhsulun Eko-Bəyannaməsi ilə və ya məhsulunuzu qaytarmaq üçün təlimatlarla bağlı www.nokia.com ünvanından ölkənizə aid məlumatlara baxın.

Təhlükəsizliklə bağlı əlavə məlumat

Kiçik uşaqlar

Sizin cihazda və aksesuarlarda xırda hissələr ola bilər. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.

İş mühiti

Bu qurğu, normal istifadə zamanı qulağa qoyulduqda, həmçinin bədənə ən azı 2,2 santimetr (7/8 düym) məsafədə olduqda belə radiotezliklərin təsiri haqda rəhbər göstərişlərin tələblərini ödəmək iqtidarındadır. Bədən üzərində daşınmaq üçün diplomat, kəmər sıxacı və tutacaq istifadə edilirsə bu əşyalarda metal olmamalı və cihaz bədənə yuxarıda qeyd edilən məsafədə yerləşdirilməlidir.

Məlumat fayllarını və ya mesajları göndərmək üçün bu cihaz şəbəkə ilə keyfiyyətli əlaqəni tələb edir. Müəyyən hallarda belə əlaqə təmin edilməyincə faylların və ya mesajların göndərilməsi ləngidilə bilər. Məlumatın göndərilməsi bitənə qədər əmin olun ki, yuxarıda göstərilən ayırma məsafəsinə riayət edilir.

Cihazın hissələri maqnitdir. Metal əşyalar qurğuya təsir edə bilər. Kredit kartlarını və digər maqnit daşıyan vasitələri cihazın yanında qoymayın, çünki onlarda olan məlumat silinə bilər.

Tibbi cihazlar

Radio ötürücü avadanlığın, o cümlədən simsiz telefonların işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionallığına təsir edə bilər. Tibb cihazlarının lazımı qaydada RF enerjisindən qorunduğunu müəyyən etmək və istənilən suallarla bağlı həkim və tibb cihazının istehsalçısına müraciət edin. Əgər tibbi avadanlıqlar yerləşən məkanda telefon aparatını söndürmək tövsiyyəsi barədə elan vurulubsa, bu tələbə əməl etmək lazımdır. Xəstəxanalar və tibb müəssisələri xarici RF enerjisinə həssas olan avadanlıqdan istifadə edə bilər.

İmplantasiya edilmiş tibbi cihazlar

Tibbi cihazların istehsalçıları məsləhət görür ki, tibbi cihazla ehtimal müdaxiləni aradan qaldırmaq üçün nəbzölçən və ya implantasiya edilmiş kardiyo defibrilyasiya cihazı ilə simsiz cihaz arasında minimum 15.3 sm məsafə olmalıdır. Belə cihazları olan şəxslər bunları etməlidirlər:

- Simsiz cihaz işə salındıqda tibbi cihazla onun arasında minimum 15.3 sm məsafə saxlamalıdırlar.
- Cihazı döş cibində daşımayın.
- Ehtimal müdaxiləni azaltmaq üçün simsiz cihazı tibbi cihaz olmayan tərəfdəki qulağa tutmalıdırlar.
- Müdaxilə olduğuna dair şübhə yaranarsa, dərhal simsiz cihazı söndürməlidirlər.
- Tibbi cihazlar barədə istehsalçıların yazdığı təlimatları oxumalı və əməl etməlidirlər.

Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət edin.

Eşitmə cihazları

Bəzi rəqəmli naqilsiz cihazlar qulaq aparatlarının işlərinə təsir edə bilər. Belə müdaxiləni hiss etdikdə xidmət provayderinizdən məsləhət alın.

Avtomobillər

RF signalları avtomobillərdə düzgün quraşdırılmamış və ya düzgün mühafizə edilməmiş elektron yanacaq yeridilməsi sistemi, blokirovkaya qarşı elektron tormoz sistemləri, elektron sürət tənzimləyən sistemlər, hava kisəsi sistemləri kimi elektron sistemlərə təsir edə bilər. Daha ətraflı məlumat üçün sizin avtomobilin və ya ona əlavə edilmiş avadanlığın istehsalçısı və ya onun dileri ilə əlaqə saxlayın.

Yalnız professional personal cihaza texniki xidmət göstərə bilər və cihazı avtomobildə quraşdırma bilər. Qüsurlu quraşdırılma və ya xidmət təhlükəli ola bilər və bu cihaza tətbiq ediləcək hər hansı zəmanətin qüvvədən düşməsinə səbəb ola bilər. Avtomobilinizdə bütün simsiz cihaz avadanlığının düzgün quraşdırıldığını və işlədiyini mütəmadi olaraq yoxlayın. Tez alışan mayeləri, qazları və partlayıcı maddələri cihazın, onun hissələrinin və aksesuarlarının daxilində bölünmədən saxlamayın və daşımayın. Hava balıısı ilə təchiz edilmiş avtomobillərlə bağlı unutmayın ki, hava kisələri böyük güclə şişdirilir. Hava balısının olduğu və ya açılacağı ərazidə əşyaları, o cümlədən quraşdırılmış və ya daşıyan avadanlığı yerləşdirməyin. Avtomobilin daxilində simsiz avadanlığın düzgün quraşdırılmaması və hava kisəsinin şişməsi ciddi xəsarətlə nəticələnə bilər.

Təyyarədə uçuş zamanı cihazın istifadəsi qadağan edilir. Təyyarəyə minməmişdən əvvəl cihazı söndürün. Simsiz telecihazların istifadəsi təyyarənin idarə edilməsi üçün təhlükəli ola bilər, simsiz telefon şəbəkəsini qıra bilər və qeyri-qanuni ola bilər.

Potensial partlayıcı mühit

Potensial partlayıcı atmosferi olan ərazidə telefonu söndürün və bütün işarələrə və göstərişlərə riayət edin. Potensial partlayıcı atmosferi olan ərazi adətən avtomobilinizin mühərriyinin söndürülməsi tövsiyyə edilən ərazini əhatə edir. Belə ərazilərdə qıqılcımlar partlamaya yaxud yanğına səbəb olur və bədən xəsarəti və ya hətta ölümə nəticələnir. Telefonu xidmət stansiyalarında olan qaz nasosları kimi yanacaq stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edirlər. Bunlara qayıqlarda göyertənin aşağısı, kimyəvi maddə daşıma və ya saxlama yerləri və havada toz, metal tozları və ya müxtəlif kimyəvi hissəciklər olan yerlər daxildir. Maye qazla işləyən avtomobil istehsalçılarında bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə edilib edilməyəcəyini soruşmalısınız.

Təcili yardım zəngləri



Mühüm: Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio siqnalları, simsiz şəbəkələri, daxili əlaqə xəttləri şəbəkələrini və istifadəçi üçün proqramlaşdırılmış funksiyaları istifadə edərək işləyir. Bununla bağlı olaraq hər bir şəraitdə əlaqələrə zəmanət verilə bilməz. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız simsiz cihaza etibar etməməlisiniz.

Təcili yardım zəngini etmək üçün:

1. Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini yoxlayın. Müəyyən şəbəkələr qüvvədə olan SIM kartının cihaza düzgün salınmasını tələb edə bilər.
2. Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün lazım olan qədər başa çatdırma düyməsini basın.
3. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
4. Zəng düyməsini basın.

Müəyyən elementlər istifadə edildikdə təcili zəng etməzdən əvvəl həmin elementlərin söndürülməsi tələb oluna bilər. Daha ətraflı məlumat üçün bu təlimata və ya xidmət provayderinizə müraciət edin.

Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin. Hadisə yerində sizin simsiz cihazınız yeganə kommunikasiya vasitəsi ola bilər. İcazə veriləndəki zəngi bitirməyin.

SERTİFİKATLAŞDIRMA MƏLUMATI (XAD)

Bu mobil cihaz radio dalğalara məruzqalma təlimatlarına cavab verir.

Sizin mobil cihazınız radioötürücü və radioqəbuledicidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyə edilmiş radio tezliyinə məruzqalma limitlərini aşmayan cihaz kimi hazırlanıb və istehsal edilmişdir. Bu rəhbər prinsiplər ICNIRP müstəqil elmi təşkilat tərəfindən yaradılıb, belə ki, yaş həddi və sağlamlıq xüsusiyyətləri nəzərə alınmadan, hər bir kəsin müdafiəsini təmin etmək üçün hazırlanan təhlükəsizlik qaydalarından ibarətdir.

Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (XAD) kimi tanınan ölçü vahidi istifadə edilir. ICNIRP təşkilatının təlimatında göstərilmiş SAR həddi 2,0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. XAD üçün testlər bütün sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən cihazın XAD səviyyəsi maksimal göstəricidən aşağı ola bilər, çünki cihaz ancaq şəbəkə ilə əlaqə yaratmaq üçün tələb olunan enerjiden istifadə etmək üçün nəzərdə tutulub. Bu rəqəm bir sıra faktordan asılı olaraq dəyişir; məsələn sizin şəbəkə baza stansiyasına nə qədər yaxın məsafədə olduğunuzdan asılıdır. Bu cihazın qulaqda istifadəsi zamanı sınaqdan keçirilərkən ən yüksək XAD dərəcəsi 0.61 W/kg.

Cihaz hissələrinin və aksesuarlarının istifadəsi XAD dərəcəsinə təsir edə bilər. XAD dərəcələri milli hesabat və sınaq tələblərindən və şəbəkə diapazonundan asılı olaraq fərqlənə bilər. XAD barədə əlavə məlumat məhsul haqda məlumatın ardınca www.nokia.com saytında verilə bilər.

İndeks

A

aksesuarlar 19
audio mesajlar 15

B

batareya 24
doldurulma 9
quraşdırılması 8
brauzer 22

C

cəld mesajlaşma 16
CM 16

D

düymə qoruyucusu 11

E

ekran 18
elektron poçt 14

Ə

əlaqə məlumatı 8
ənənəvi mətn daxilətmə 12

F

fləş mesajı 15

G

gələn xidmət məktubların qutusu 24
giriş kodu 8
gündəlik 22

İ

İnternet 22

K

keş yaddaş 23
klaviatura kilidi 11
konfigurasiya 20
kukilər 23

M

melodiyalar 18
mesaj xidmətləri
audio mesajlar 15
mesajlar
parametrlər 16
mesaj mərkəz nömrəsi 13
mətn rejimləri 12
mətn yaz 12
müşəri xidməti 8

N

Nokia əlaqə məlumatı 8

O

operator menyusu 20
oyunlar 21

P

parametrlər 17
ekran 18
konfigurasiya 20
melodiyalar 18
mesajlar 16
rejimlər 17
tarix 18
telefon 19
vaxt 18
zavod 20
parol 8
PIN 8
proqnoz mətn daxil etməsi 12
proqramlar 21

R

rejimlər 17
rəqəm rejimi 12

S

səs mesajları 16
səsyazan 21
SIM kart 8

SİM kart 11
sürətli düymələr 18
sürətli nömrə yığımı 12

Ş

şəbəkədən kənar rejim 11

T

təhlükəsizlik kodu 8

Z

zəng qeydiyyatı 17
zənglər 11